

Qorqudqünaslıq: axtarışlar, aşkarlamalar

Ramazan OAFARLI

Filologiya elmləri doktoru, professor

AMEA Folklor İnstitutu

E-mail: ramazanqafar@gmail.com

<https://doi.org/10.59849/2309-7949.2024.1.3>



OĞUZNAMƏLƏRİN (“OĞUZ KAĞAN” VƏ “KİTABI-DƏDƏ QORQUD”) POETİK STRUKTURUNDA ZAMAN, MƏKAN VƏ KƏMİYYƏT VƏHDƏTİ

Açar sözlər: oğuznamə, epik növün janrları, zaman, məkan və kəmiyyət vəhdəti, struktur pioetikası, mifoloji duşuncə, tarixi xronika.

SUMMARY

Ramazan Gafarli

**Unity of time, space and quantity in the poetic structure of Oguzname
“Oguz Kagan” and “Kitabi-Dede Gorgud”)**

The article analyzes Oguzname, one of the important forms of epic poem of the Turkic peoples, included in the analysis as one of the rare creative events of the world cultural heritage. The place of such oguznames as “Oguz-Kagan” and “Kitabi-Dede Gorgud” in the epic tradition, their position among epic genres, their belonging to folklore or written literature, their boundaries as a separate genre or a special branch of the epic, and the features are determined distinguishing them from other genres. Answers are being sought to many questions: does Oguzname belong to folklore or written literature? Is oguzname a special genre or a form of another genre of the epic genre? Also, the unity of time, space and quantity is explored in the poetic structure of Oguzname (“Oguz Kagan” and “Kitabi-Dede Gorgud”).

Key words: Oguznames, genres of epic type, unity of time, space and quantity, structural poetics, mythological thought, historical chronicle.

РЕЗЮМЕ

Рамазан Кафарлы

**Единство времени, пространства и количества в поэтической структуре Огузнаме
«Огуз Каган» и «Книга-Деда Коркуда»)**

В статье анализируются огузнаме, одна из важных форм эпической поэмы тюркских народов, включен в анализ как одно из редких творческих событий мирового культурного достояния. Место таких огузнаме, как «Огуз-каган» и «Китаби-Деде Горгут» в эпической традиции, их положение среди эпических жанров, их принадлежность к фольклору или письменной литературе, их границы как отдельного жанра или особой ветви эпоса, а также определяются особенности, отличающие их от других жанров. Ищутся ответы на многие вопросы: принадлежит ли огузнаме фольклору или письменной литературе? Является ли огузнаме особым жанром или формой другого жанра эпического жанра? Также единство времени, пространства и количества исследуется в поэтической структуре огузнаме («Огуз Каган» и «Китаби-Деде Горгут»).

Ключевые слова: Огузнаме, жанры эпического типа, единство времени, пространства и количества, структурная поэтика, мифологическая мысль, историческая хроника.

Oğuznamə dünya mədəniyyəti xəzinəsində nadir yaradıcılıq hadisələrindən biridir. Dil, üslub, poetik struktur, ideya-məzmun baxımından yalnız türk xalqlarının bir qrupuna məxsusluğuna baxmayaraq, epik ənənəyə xas ən böyük ədəbi abidələrlə yanaşı durmuş, hətta bir sıra cəhətləri ilə onlardan seçilən spesifik xüsusiyyətli mənəvi dəyərlərə sırasına daxil edilmişdir. Oğuznamələr min il əvvəl yazıya alınıb ən mötəbər kitabxaları bəzəsə də, çox az öyrənilmişdir. Bu bədii forma oğuz türklərinin folklorunda çox qədim dövrlərdə meydana gəlib, orta əsrlərdə qələmə alınıb tarixləşməklə şifahi şəkildə xalq arasında yaşamaq ömrünü başa çatdırılmışdır. Lakin oğuzların varislərinin gen yaddaşında elə izlər buraxmışdır ki, sonrakı çağlarda meydana gələn mənəvi mədəniyyətin hər birində onun ruhu, iliq nəfəsi hiss olunur. Başqa sözlə, oğuznamələrin özülü üzərində yeni formalar yaranıb yayılmış, ozanlığın başqa sinkretik yaradıcılıq sənəti ilə – aşıqlıqla əvəzləməsi nəticəsində dastan, nağıl, eləcə də yazılı ədəbiyyatda qisə, məsənəvilərin içərisində əridilmişdir.

«Oğuznamə» nədir? - sualına hələ düzgün cavab verilməmişdir. Onun epik ənənədə yeri, epik janrlar sırasında movqeyi, folklor, yaxud yazılı ədəbiyyata məxsusluğu, ayrıca götürülmüş janr, ya da eposun xüsusi qolu kimi sərhədləri, digər janrlardan fərqlənən əlamətləri müəyyənləşdirilmədiyindən irəli sürülən mülahizələr mübahisəli görünmüsh, məsələləri aydınlaşdırmaq əvəzinə, daha çox suallar meydana gətirmiştir. «Oğuznamə»ni dastanla eyniləşdirib coğrafi məkanı qabartmaqla hər hansı konkret xalqa məxsusluğunu əsaslandırıran «möhür-damğa» tək göstərənlər yəqin belə bir sorğuya cavab verməkdə acizidirlər. Dastan və nağıllarda coğrafi məkan şərti xarakter daşıyır. Belə ki, turkmən dastanlarında ərazi Gürçüstan və Azərbaycan, rus blinalarında Azərbaycan verildiyi kimi, bizim dastanların da əsas qəhrəmanları çox hallarda yurdumuzdan kənarlarda yerləşdirilir. Deməli, coğrafi-məkan məsələsinə, eləcə də bir çox başqa cəhətlərinə görə oğuznamə sərf dastanın analoqu deyil. Onun öz çekisi, gerçək hadisələrə, xüsusilə yurd-məkan məsələsinə öz münasibəti var. Bunları aydınlaşdırmadan coğrafi-məkan faktoru ilə heç vaxt öyünə bilmərik. Professor K.Vəliyev türk alimlərinin tədqiqatlarını ümumiləşdirərək belə qənaətə gəlir ki, «Oğuznamə – türk xalqının həyatını, mübarizəsini, mənəviyyətanı eks etdirən ədəbi-tarixi qaynaqdır. Oğuznamə – oğuz eposudur. Oğuznamə oğuz tarixidir.

Oğuznamə – oğuz mədəniyyətinin nəsildən-nəslə keçə-keçə yaşayan həyat kitabıdır» (5,3). Bu fikirlərin heç birinə etiraz etmək mümkün deyil, olduqca doğru və ümuləşdirilmiş hökmlərdir. Lakin o qədər ümumidir ki, onları dastana, rusların blinalarına aid etsək, yenə də doğruluğu şübhə oyatmaz. «Dastan – türk xalqının həyatını, mübarizəsini, mənəviyyətanı eks etdirən ədəbi-tarixi qaynaqdır. Dastan – türk eposudur. Dastan - tarixidir. Dastan – türk mədəniyyətinin nəsildən-nəslə keçə-keçə yaşayan həyat kitabıdır». Bu fikirləri kimsə inkar edə bilərmi? Deyərsiniz ki, oğuznamə elə dastandır, burada söz oyunu ilə baş aldatmağın nə mənası var? Elə isə gəlin həmin fikirləri türk xalqı ilə heç bir əlaqəsi olmayan yaradıcılıq formasına tətbiq edək: «Blina – rus xalqının həyatını, mübarizəsini,

mənəviyyətini əks etdirən ədəbi-tarixi qaynaqdır. Blina – rus eposudur. Blina – tarixidir. Blina – rus mədəniyyətinin nəsildən-nəslə keçə-keçə yaşayan həyat kitabıdır». Biz bu eksperimentlə heç də yaradıcılığına böyük hörmət bəslədiyimiz alimin fikirlərinin dəyərini azaltmaq istəmirik. Sadəcə olaraq oğuznamənin fərdi xüsusiyyətlərini, başqalarından ayrılan tərəflərini, spesifikasiyini üzə çıxartmağın vacibliyini nəzərə çatdırmaq və bir neçə konkret suala cavab tapmaq istəyirik: oğuznamə – bədi yaradıcılıq məhsuludur, yoxsa tarixi-xronikadır? Oğuznamə – folklor, yoxsa yazılı ədəbiyyata aiddir? Oğuznamə xüsusi janrdır, yoxsa epik növün başqa janrinin bir formasıdır?

Bu məsələləri aydınlaşdırmaqdən ötrü oğuzların kimliyi, tarixin hansı mərhələsində bu adla yaşamaları, eləcə də oğuznaməni düzüb-qoşan ozanların oxşar və yaxın sənətlər sırasında rolü, mövqeyi müəyyənləşdirilməlidir.

Azərbaycan, anadolu türklərinin, türkmənlərin və qaqauzların ulu babaları oğuzlar haqqında ilk yazılı tarixi mənbə Orxon-Yenisey daş kitabələri hesab edilir. «Göytürk imperatorluğu dövründəki türk əllərindən biri də doqquz boydan ibarət oğuzlar idi. Onlar VII əsrin II yarısı ilə VIII əsrin I yarısı arasında Tula çayı boyunda yaşayırırdılar. Doqquzoguzlar türk eli ilə birlikdə Göytürk dövlətinin əsasını təşkil edən ikinci ünsürdür. Bunlar göytürklərin siyasi xələfləri olan uyğurlar dövründə də eyni mahiyyətdə bir rol oynamışlar. Oğuzlara XI əsrə türkmən və türk deyilmişdir. Lakin «oğuz» sözü dastanlarda xatırəsi yaşıdalın əcdadlarının adı kimi xalq arasında uzun müddət işlədilmişdir (4,25). Oğuzlar orta çağlarda dünya tarixində böyük rolu olan səlcuq, atabəylər, qaraxanilər, osmanlı, aqqoyunlu və səfəvi kimi qüdrətli imperiyalar yaratmışlar.

XIV yüzillikdə Misirdə yaşamış, turk-səlcuq mənşəli Əbu-Bəkr ibn Abdullah ibn Aybək əd-Davadarının məlumatından aydın olur ki, oğuzların daha əvvəlki əsrlərə aid yazılı abidələri var idi. O, 1309-cu ildə tamamladığı «Dürər-ət tican və təvarix qürar əz-zaman», yəni «Şöhrətlilərin tarixində mirvarilər» adlı ərəb dilində yazılmış kiçik həcmli xronikasında göstərir ki, Əbu Müslüm Xorasanının (755-ci ildə öldürülmüşdür) xəzinəsindən bir kitab tapılmışdır. Orta fars dilində yazılan bu kitab Ənuşirəvan Sasaninin (531-579-cu illərdə hakimiyyətdə olmuşdur) məşhur veziri mərvli Buzurq Mihr Bahtagana məxsus imiş. Türk dilindən tərcümə olunmuşdu və «Ulu xan ata Bitigçi» adlanırdı. Harun-ər Rəşidin hakimiyyəti illərində (763-809) suriyalı Cəbrayıł Bəhtahşi tərəfindən ərəb dilinə çevrilmişdi. S.Əlizadənin qənaətinə görə, «VIII əsrə ərəb dilinə tərcümə edilən bu əsər ağızlarda dolaşan şifahi ədəbiyyat-folklor dilindən tərcümə edilə bilməzdi. O, yazılı bir əsər olmalı idi. Deməli, hələ o vaxt «Dədə Qorqud kitabı»nın müəyyən hissələri mövcud imiş...» (2, 17). Bunu «Dədə Qorqud»un hissələri kimi qələmə vermək həqiqətdən uzaq olsa da, onun variantı, yaxud müəyyən boyalarla səsləşən müstəqil oğuznamələr olması şübhəsiz idi.

Əbu Bəkr ibn Davadəri öz xronikasında həmin kitaba istinad edərək Oğuz xandan, onun soydaşlarından və yaratdığı qüdrətli dövlətdən bəhs açır. Alp Arslan Balacuqun nəslindən olan Oğuz xan doğulandan sonra şir südü ilə bəslənir.

Beləliklə, oğuzlar haqqında elmə bəlli olan ilk yazılı abidənin orijinalı zəma-

nəmizə gəlib çatmadıqından nə zaman qələmə alındığı məlum deyil, lakin həmin abidənin VI-VII əsrlərdən əvvəl orta fars dilinə, sonra ərəb dilinə çevrilməsi və onun türk mənşəli Büzürg Mihrə məxsusluğu göstərir ki, oğuzlar həmin çağlarda Yaxın və Uzaq Şərqi ölkələrində böyük nüfuza malik idilər.

Oğuzların tarixi sonrakı əsrlərdə yarım tarixi, yarım əfsanəvi xarakterli xalq dastanlarında özünə daha geniş yer tapmışdır ki, bu, elm aləmində «oğuznamələr» adı ilə tanınır.

Oğuznamələrir türk epik ənənəsində yeri haqqında F.Bayatın araşdırımları bu sahədə son dövrün ən uğurlu elmi istiqaməti kimi qiymətləndirilməlidir. Alim oğuznaməni dastanın tarixi inkişaf mərhələlərində mühüm bir qolu kimi götürərək yazar ki, «Türk epik yaradıcılığında oğuznamə motivləri zaman və məkan baxımından uzun bir yox keçərək Oğuz yabqu dövlətində dastan kimi yenidən qurulmuş, bir sıra türk dastanlarında olduğu kimi əski mifoloji düzümü bu və ya digər dərəcədə yaşatmışdır. Mifoloji və tarixi hekayət kimi uzun zaman türk etnik mədəniyyətində yaşayan oğuznamə motivləri özündə bir neçə tarixi xatırələrini, faktlarını yaşadaraq Səlcuqlar və Elxanilər dövründə oğuzların milli dastanına çevrilmişidir» (1, 5). Burada oğuznamə deyəndə, xüsusi formaya, struktura malik janr deyil, ümumtürk dastançılığının böyük bir tarixi mərhələsində xalq arasında (xüsusilə oğuzlarda) geniş yayılan bir motiv başa düşülür. Oğuz isə həmin motivin mayasında duran əsas surətdir. F.Bayatın öz sözləri ilə desək, «Arxasında bütöv bir ideoloji institutun dayandığı oğuzçuluq oğuznamə silsiləsinə daxil olan dastanların mərkəzi surəti olan Oğuzu türk epik ənənəsində Tanrı oğlu, əcdad, mədəni qəhrəman, dövlətin və hərbi strukturun yaradıcısı kimi təqdim edir. Tarixdə böyük dövlətlər quran və bu böyük dövlətlərin qurulmasında iştirak edən oğuzlar tarixi keçmişini daha şərəfli və ulu mifoloji obrazlara bağlayırlar». (1, 5) Əlbəttə, ümumtürk dastançılıq ənənəsinin mühüm qolu və tarixi mərhələsi kimi götürülməsi ideyası real zəminə əsaslanır. Lakin burada bir cəhət nəzərdən qaçırlır. Elmi-nəzəri fikirdə, hər bir dastan, nağıl tarixlə yol yoldaşıdır. Təbii ki, oğuznamələr də tarixi hadisələrə güzgü tutmuşdur. Antik dövrdə yunan miflərinə belə xalqın ilkin tarixinin xronikası kimi baxılmışdır. Lakin Qərbdə və Şərqdə tarixi hadisələrin bədii düşüncə yozumuyla deyil, faktlar və sənədlər, baş vermiş gerçek hadisələrin müşahidəçilərinin qeydləri əsasında yazılması təcürbəsinin olduğu dövrlərdə (XIII-XIV) yüzilliklərdə nə səbəbə dünyanın yarısını zəbt etmiş türkün tarixi antik çağlardakı kimi mifoloji dumana bürünmüş halda – oğuznamələr şəklində yazılmışdır? Əgər bu dastan ənənəsindən gəlirdisə, farsın, ərəbin də möhtəşəm eposları var idi. Eləcə də F.Rəşidəddin Şərqi xalqlarının çoxcildli tarixini yazanda təkcə türklərin oğuznaməsini tarixi material kimi təqdim edir. Deməli, burada məsələ dastançılıqla bağlılıqla həllini tapa bilmir. Sərr məhz oğuznamələrin özünün spesifikasiyində gizlənmişdir. Doğrudur, F.Bayat bunun yozumunu tapmaq üçün iki məsələni – «salnəmələrin özündə mifik səciyyəli Oğuz şəcərəsini əritməsi»ni və türklərin «fütuhatçılıq ideyası»nı əsas götürərək yazar: «Oğuznamələrin tarixi xronikalarda geniş yer alması, daha doğrusu, salnəmələrin özündə mifik səciyyəli Oğuz şəcərəsini əritməsi, oğuznamə mətnlərinin türk mədəniyyətində eninə və dərininə

yayılmasını göstərir. Türk dastan ənənəsinin tarixi xronikalara keçməsi, epik yaradıcılığın «tarixiləşməsi» etnokulturoloji baxımdan eyni informasiyanın müxtəlif yön-lərdən təqdimi idi. Bu informasiyanın özəyində fütuatlılıq ideyası dururdu. Oğuznamə motivlərinin türk epik ənənəsində geniş yayılmasına səbəb bu idi» (1,5-6).

Bizcə, «fütuatlılıq» məsələnin bir tərəfidir, lakin əsas, vacib şərti deyil.

Müəllif oğuznamələrin – onun dili ilə desək, Oğuz dastanlarının mövcud elmi fikirdəki iki variantının qəbul edildiyini göstərir:

1. Şərq variansi Türküstan və Uzaq Şərqi,
2. Qərb variansi Azərbaycan və Ön Asiyani, əhatə edir.

Lakin faktə gələndə nə təsnifati aparan N.Biçurin, nə də F.Bayat «Oğuz kağan» və «Kitabi-Dədə Qorqud» istisna edilməklə heç bir qrupa aid konkret dastan-oğuznamə mətni göstərmir. Belə ki, variantlardan biri bizə qədər N.Biçurinin tərcüməsində gəlib çatan Çin qaynaqlarının Mete haqqında verdikləri yarımtarimxi əfsanə hesab edilir.

Birincisi, əfsanə hələ dastan deyil.

İkincisi, yarımtarixi əfsanənin dastanlaşmasını əsaslandıran fakt meydanda yoxdur, ancaq ehtimal halında danışmaq mümkündür ki, oğuznamələrin Şərq variansi olmuşdur. Eləcə də mətni bizim dövrümüzə gəlib çatmayan əski türk dastanı («Köç», «Ərqənəqon», «Alp-Ər Tunqa» və s. ancaq əfsanə şəklində çin mənbələrinə düşmüşdür) haqqında da eyni qənaəti söyləməliyik. Türkçə yox, çin dilinə çevrilən əhvalat, rəvayət, ən yaxşı halda əfsanə şəklindəki faktlara əsasən bù gün əski türk dastanlarının «strukturundan», bədiiliyini şərtləndirən amillərdən danışandalar da tapılır. Bu, absurd olsa da, həmin meyllərin mənbəyini məhz yuxarıdakı bölgüdə görürük. Qərb variantına isə «Oğuz kağan» dastanı, Rəşidəddinin (XIV), Yaziçıoğlu Əlinin (XV), Hamiz Abrunun (XV), Mahmudoğlu Həsən Bayatının (XV), Xandəmirin (XVI), Salır Baba Qulalı oğlunun (XVI), Əbul Qazinin (XVII) və b. tarixçilərin əsərləri daxil edilir. Diqqət yetirin, artıq oğuznamələrdən dastan kimi danışılmışdır, onlar «tarixi əsərlər» kimi verilir. Lakin burada bir uyğunsuzluq araşdırıcıların diqqətindən kənardə qalmış, bütövlükdə qənaətlərinin elmlilikdən uzaqlığı, əsassızlığı göz qabağına gətirilmişdir. Belə ki, onlar Qərb variantlarının məkanı kimi Azərbaycan və Ön Asiyani, yəni indiki Türkiyə, İran, İraq ərazilərini göstərirlər. Bəs onda uyğur «Oğuz kağan» dastanı hansı əsasla bu bölgələrə aid edilmişdir? Halbuki oğuznamə-dastan kimi yuxarıda sadalanan əsərlərdən mətn etibarı ilə həmin janra daha yaxın olanıdır.

Oğuznaməleri mənşəyinə və yayılma məkanına görə iki yerə ayırmak özünü doğrultmur. Şərq qrupuna aid edilənlərin hamısı ümumtürk dastanlarının qaynaqlarında duran amillərdir, dastanların özünün mətni deyil. Bölgüyə bircə uyğur «Oğuz kağıpa»nı aid edilə bilər. Lakin onun da meydana gəldiyi məkan və zaman mübahisəlidir.

Oğuz adının etimologiyası haqqında bir çox fikirlər irəli sürülmüşdür. Məşhur macar alimi Y.Nemet oğuz sözünü ok-uz şəklində təhlil etmişdir. Onun fikrincə, «ok»-qəbilə, boy, «z» isə cəm ədatıdır. Beləliklə, oğuz «boylar» deməkdir. Həqiqətən, oxun qədim zamanlarda boy mənasına gəldiyi məlumdur. Qərbi göytürk

dövləti də on boydan ibarət idi və həmin on boyan ox deyilirdi.

«Ox» boy mənası ifadə etdiyinin izi oğuz elinin boy təşkilatında da görünür. «Boy təşkilatı, əslində, «qəbilə quruluşu» deməkdir. Lakin «boy» sözü daha geniş məna daşıyır, üstəlik, «boy quruluşu» termini qəribə səslənməklə bərabər, anatomiç çalar kəsb edir.» (4,25). Oğuz eli, bilindiyi kimi, iki qola ayrırlar: Bozox (Bozux/pozux-«pozulmaq» felindən əmələ gəlmışdır, yayın üç yerə bölünərək pozulması deməkdir) və Üç-ox. İkinici adın üç oxdan əmələ gəldiyi şübhəsizdir. Məhz «Kitabi-Dədə Qorqud» oğuznamələrində də Üç ox tayfasından olan boylar (bayandur, salur) hakim mövqedə təsvir edilirlər, əsas qəhrəmanların (Bayandır xan, Qazan bəy, Uruz, Qaragünə, Qarabudaq, Bamsı Beyrək) kökü qalın oğuz elinin həmin qolu ilə əlaqələndirilir. Oğuz tayfa bölgüsündə isə hakimiyyət Bozoxlara düşür. Dastanda bayatlı Dədə Qorqudun məsləhətçilik, nəsihətçilik rolunu nəzərə almasaq, bozoxlular iqtidarda təmsil olunmurlar. Ş. Cəmşidovun türk alimlərini tənqid etmək kənardır. Əslində F. Sümər düz göstərib: İç oğuz-üç oxdur, diş oğuz-bozoxdur. Lakin «Dədə Qorqud»da bölgü ilkinliyini qoruyub saxlaya bilməmişdir. Azərbaycan gerçəkliliyinə uyğun şəkildə verilmişdir.

Oğuzların Azərbaycanda yaşamları ilə bağlı tarixçilərimiz və ədəbiyyatşunas alimlərimiz bir-birindən ziddiyətli qənaətlər irəli sürmüslər. Ə.Dəmirçizadə, H.Arası, M.Təhmasib XI-XII əsrlərə, Ş.Cəmşidov bir neçə əsr əvvələ, S.Əliyarov VI-VII yüzilliklərə aid etmişdir. Dastandan sonuncu qənaəti əsaslandıran çoxlu faktlar götirmək olar.

Maraqlıdır ki, III Muradın hakimiyyəti dövründə (1574-1595) türk tarixçisi Osman Bayburdu tərəfindən yazılmış «Təvarixi-cədidi mirəti cahan» («Dünya güzgüsündə görünən tarix xəbərləri») kitabında oğuzların nəsil şəcərəsindən, xüsusilə Bayandur soyundan bəhs edilir. «Bayandır xanın şəxsiyyətinin təsviri» adlanan bölümədə isə XI əsrə aid fars dilində yazılmış, müəllifi məlum olmayan «Bəhr-əl-ənsab» («Genealogiya») kitabına müraciət edilir. Orada Bayandur tayfasının Qafqazla əlaqəsindən çox geniş danışılır. Oğuzlar Gürcüstan torpağına yürüş edirlər. Həmin hadisəyə «Kitabi-Dədə Qorqud» dastanında bir neçə boyda işarə vardır. Tarixi mənbədə göstərilir ki, Bayandur xan bütün oğuzun başçısıdır, qalan döyüşülər özlərini onun övladları hesab edirlər. Kitabda yazılır ki, «Qafqazda yaşayan oğuzlar özlərini bir soydan hesab edirlər, hamısı Bayandur xanın döyüşüləridirlər». X. Koroğlunun fikrincə, «Bəhr-əl-ənsab» kitabında verilən cümlələr eynilə «Dədə Qorqud» dastanında da işlənmişdir: «Oğuz bəyləri gürcü kafirləri ilə döyüşür və belə qərara gəlirlər ki, Gürcüstanın doqquz vilayətinin bəyindən vergi alsınlar» (7,8). Dastanın XI boyunda oxuyuruq: «Gürcüstanın doqquz vilayətlərindən hədiyyələr gəldi». «Tarix xəbərləri»nə əsasən, bu hadisələr Məhəmməd peyğəmbərin dünyaya gəlisiindən çox əvvəllər baş vermişdir. Dəqiq dövr də göstərilir: oğuzların İslami qəbul etmələrindən 700 il qabaq. İisus Kristosun zühur etdiyi zaman. «Həmin çağlarda İisus, yeri cənnətlik olsun, göydən yerə enmişdi və bizim peyğəmbərimiz barədə hələ dünyaya heç nə məlum deyildi»-yanan «Bəhr-əl-ənsab» müəllifi türk tayfalarının inanc sistemi ilə üst-üstə düşən da-

ha maraqlı fakt gətirir: -«Oğuzların heç bir dindən xəbərləri yox idi, onlar ancaq göydə olan tək allaha inanırdılar». X.Koroğlu düzgün olaraq, onun «Orxon-Yenisey» abidələrində adı çəkilən «Göy Tanrısı» olduğu qənaətinə gəlir. Cem Sultanın «Cəmşidin cəmi» əsərində və başqa mənbələrdə isə oğuzların V-VI əsrlərdə Qafqazda yaşamaları və Məhəmməd peyğəmbərin özündən islam dinini qəbul etmələri barədə məlumatə rast gəlirik. Cem Sultan (Sultan Cəmşid) yazır ki. Məhəmməd peyğəmbər Qorqudu və Salman Farisi Dərbəndə göndərir ki, orada türkləri islama dəvət etsin.

X.Koroğlu hətta dastanı yazıya alan katibin adını da müəyyənləşdirmişdir. Tədqiqatçı yazır: 887-ci ildə (1482-ci ildə) yazıya alınan abidənin titul vərəqəsin-dəki dekarativ imzaya əsasən ehtimal etmək olar ki, Abdullah İbn Fərəc tərəfindən qələmə alınmışdır (8,3). Ş.Cəmşidov dastanın titul vərəqəsində Osman paşanın ölüm tarixi ilə əlaqədar olaraq bu rəqəmi 993 (1585) göstərir. O. Osman paşanın şəxsiyyətini müəyyənlədirən faklар gətirir.

Ulu babalarımızın ən əski əmək fəaliyyəti qoyunçuluq olmuşdur-desək yanılımırıq. İlk çobanın Qafqazla bağlılığı barədə A. Düma yazır ki, Qafqaz-öz adının yaranmasına görə qədim allahlardan birinin törətdiyi cinayətə borcludur. Saturn atasını şikəst edəndə və övladlarını diri-dirə udanda Yupiterin (öz oğlunun) müqaviməti ilə qarşılaşır, möhtəşəm döyüşdə tar-mar edilib, meydandan qaçıır. Qərib diyarlarda gəzib dolaşarkən qoyun sürüsü ilə Assuriyanı Ərməndən ayıran Pifaq dağına (Strabona görə, Tiqr çayı mənbəyini bu dağdan alır) yollanan Qafqaz adlı bir *çobanla* rastlaşır. Qafqaz ehtiyatsızlıq edib, qaçanın qarşısına sürüsü ilə sədd çəkir. Saturn qəzəblənib qılinc zərbəsi ilə onu öldürür. Yupiter bu cinayətə nifrət oyatmaq məqsədi ilə şəhid çobanın adını əbədiləşdirir və bütün dağ silsiləsini «Qafqaz» adlandırır. Eləcə də, «Yupiter Qafqaz dağlarının ən uca zirvəsi Kazbaqdən intiqam silahi kimi istifadə edir» (6,18).

Əsatirdən göründüyü kimi, Qafqazın qədim sakinləri çoban sənətini tanrıların sevdiyi iş zənn etmiş və böyük həvəslə nəsildən nəslə ötürmüşlər. Qafqazın əsas hissəsinin əbədi sakinləri olan Azərbaycan türklərinin çobanlıqla bağlı nəgmə-lərinin geniş yayılması və bizim günlərimizdək el arasında xüsusi adla (sayaçı sözləri, yaxud çoban nəgmələri) mərasimlərdə oxunması, yaşaması fikrimizi təsdiq edir. Bir sıra tarixi sənədlərdə və «Kitabi-Dədə Qorqud» dastanlarında oğuzların çox böyük qoyun sürülərinə sahibliyi barədə qeydlərə rast gəlirik. XII əsrə aid bir rus səlnaməsində yazılır ki, bayandırlar («Kitabi-Dədə Qorqud» dastanlarında oğuz ellərinin başçısı Bayandır xan və Ağqoyunlular dövlətinin banisi qüdrətli hökmədar Uzun Həsən də bayandır tayfasına mənsub idi) 1139-cu ildə rus knyazlarının dəvəti ilə köməyə gələrkən (30 min nəfərdən çox idilər, peçeneqlərə qarşı aparılan müharibələrdə rusların müttəfiqi olmuşlar, bir sıra siyasi-tarixi hadisələrdə fəal rol oynamışlar), özləri ilə o qədər qoyun sürüləri gətirmiş-dilər ki, şəhər qalalarının ətrafında onlar üçün ayrılan yer azlıq etmişdi, ona görə də başqa daha münasib yerə-Porosyeyə köçürülmüşlər (10, 214). Bu cür faktların sayını artırmaq olar. Belə qənaətdəyik ki, «Kitabi-Dədə Qorqud» oğuznamələrinin

kökünü Orta Asiyada və Altayda axtaran tədqiqatçılar yanılırlar. Faruq Sümərin dediyi «Dastanların Sır-Dərya boyundakı oğuz elinə aid olduğu o qədər şübhə doğurmayan bir həqiqətdir ki, bunu təsdiq edəcək başqa dəllillər aramağa belə lüzum yoxdur»(4,353) kimi subyektiv qənaətlərə söykənib oğuzların Azərbaycan və Anadoluya XII əsrən sonra gəldiklərini və özləri ilə «Dədə Qorqud» hekayələrini gətirib burada XVI əsrən sonra gəldiklərini və özləri ilə «Dədə Qorqud» hekayələrini gətirib burada XVI əsrə yazıya aldıqlarını müdafiə edənlər yanılırlar. İlk növbədə ona görə ki, Sır-Dərya boyunda Qorqud atanın qəbrinin nişan verilməsi elə bir əsas deyil. Ona qalsa Divayev Orenburq əyalətində də Xorxut ata qəbri olduğunu hələ 1859-cu ildə yazmışda. Eləcə də V.Bartold əsrin əvvəllərində Dərbəndə gəlmişdi ki, Dədə Qorqudun qəbrini talib ziyarət etsin. Bu gün sonuncu etimala daha çox üstünlük verilməsi ictimaiyyətə bəllidir. «Dədə Qorqud»un yazılı tarixinə gəlinçə əl yazmanın üzərində olan 1074 rəqəminə əsasən ilk dəfə XI əsrə aidliyi irəli sürürlür.

Ozan sənətinə münasibət də birmənalı deyil. Ədəbiyyatşunaslıq dərsliklərində, lügətlərdə 70-80-ci illərdə formaləşən fikir, demək olar ki, bütün araşdırırmaların əsasında durur və spesifikliyi nəzərə alınmadan indi də Azərbaycan və osmanlı türklərinin xalq yaradıcılığının əsas qollarından biri kimi fəaliyyətini davam etdirən aşıqlığın bir mərhələsi, tarixinin müəyyən çağından sonra sadəcə olaraq adının dəyişilməsi təqdiminə rast gəlirik. Mötəbər mənbələrin birində bu aşağıdakı şəkildə təqdim olunur: «Ozan – Azərbaycan xalq nəgməkarının qədim adlarından biri. Sonrakı dövrlərdə varsaq və aşiq terminləri əvəz olunmuşdur» (1, 169). Belə alınır ki, ozan əvvəl varsağı, sonra da aşağıya çevrilmişdir. «Varsaq» termininin işlənməsi haqqında onu deyə bilərik ki, türk tayfalarının məhdud dairədə ozanlarla eyni dövrdə (ozanlığın son mərhələsində) fəaliyyət göstərən musiqi-ifacı-yaradıcı şəxslərə verilən ad olmuşdur, o, genişlənib ümumtürk, yaxud ümumoğuz, ümumsəlcuq, ümumazərbaycan səviyyəsinə çata bilməmişdir. Eləcə də aşıqlıq meydana gələndən sonra da hələ xeyli müddət ozanlığın yanaşı yaşaması, hətta XVII yüzillikdə Azərbaycan, Anadolu və Türkmənistanda oğuznamələr yaradıb-söyləməsi məlumdur. Daha sonra deyilir ki, ozanlar «mahni və dastanlarını çalğı alətim qopuzun müşayıti ilə oxuyurdular. Şerləri heca vəznində yaranırdı. Müdrilik, ağıllı, xeyirxah ozanlar eyni zamanda xalqın etibarlı məsləhətçisi olmuşlar. Xalq arasında ozanlar haqqında belə şerlər yaşamaqdadır:

Qızım, qızım, qızana,
Qızımı verim ozana.
Ozan axça qazana,
Qızım geyə, bəzənə».

Yaxud

Evimə ozan gətirmişəm,
Pərgarı pozan gətirmişəm.
Gündüz olan işləri
Gecələr yanan gətirmişəm (3, 169).

Müəllif ozanların ən möhtəşəm abidəsi kimi «Kitabi-Dədə Qorqudu» misal çəkir, orada isə qafiyəli nəsr və sərbəst şerlə rastlaşırıq. Elə isə ozanların «heca vəznli şerlər» yaratması ideyası hardan çıxdı? Əgər Əhməd Yasəvi və Yunus İmrənin yaradıcılığı nəzərdə tutulursa, onda ozanların həm də tamamilə başqa nəzm və nəsr formalarından istifadə etdikləri də nəzərə alınmalıdır idi. Ozan haqqındakı nümunələrə gəlinçə, məhz canlı xalq dilindən XIX əsrin sonlarında, XX əsrin əvvəllərində R.Əfəndiyev tərəfindən yazıya alınmışdır. Bu da onu gösterir ki, ozanlıq heç də aşıqla əvəzlənməmiş, aşıqlıq yaranandan sonra tədricən, üç-dörd yüz ərzində sıradan çıxmışdır. Müəlliflər qeyd edirlər ki, ozanların «müəyyən dövrdə ədəbi və musiqi folklorundan əlavə, yazılı ədəbiyyatla da məşğul olunduğu güman etməyə əsas var» (3, 170). Ehtimal kimi də olsa, ozanlığın yazılı ədəbiyyata keçməklə davamını göstərmək uğurlu addım idi. Çünkü Əhməd Yasəvi və Yunus İmrə ilə türk yazılı poeziyanın inkişafına güclü təkan vermiş, Qazi Bürcəhanəddinin və Şah İsmayııl Xətayinin yaradıcılığı iləsə yeni həllini tapmış, xalq şerinin, klassik poeziyanın qovuşوغunda qəhrəmanlıq, ərənlik ideyaları yaşıdalımışdır. Belə nəticəyə gəlmək olar ki, ozanlığın yazılı ədəbiyyatla bağlı qolu heca vəznindən, daha qədim olan şifahi ənənəsi isə «Dədə Qorqud»da olduğu şəkildən – türk şerinin səs, söz və ifadə təkrarlarına əsaslanan xüsusi formasından istifadə etmişlər. Bizə elə gəlir ki, ozanlığın aşıqla eyniləşdirilməsi, bir adın başqası ilə əvəzlənməsi ideyasının müəllifi akademik V.V.Bartolddur. O yazar ki, ozan «bizim zamanımızda aşiq adı almış xalq şair-musiqiçisi nin qədim adıdır... Ozan əldində qopuz xaqan (şah) qarşısında mərasimlərdə mifoloji hekayələr, gözəl, ahəngdar nəsrlə tərtib olunmuş qəhrəmanlıq dastanları ifa edirdi» (3, 170).

V.V.Bartoldun bu qənaəti əslində onun başqa fikrinin əsassızlığını sübut edir. O, ozanların türkmən adlandırılmasına söykənib «Dədə Qorqud»u türkmən abidəsi sayırdı. Digər tərəfdən də dastanın Qafqaz mühitindən kənardı mövcud ola bilməməsi hökmünü verirdi. Birincisi, türkmənlərdə heç vaxt aşiq, ozan adından istifadə olunmayıb, onlar «akın», yaxud «baxşı» deyiblər. Eləcə də türkmənlərin Qafqazda uzun müddət ağalığı faktına da tarixdə rast gəlmirik. Deməli, akademikin müləhizələrində dəlaşiq məqamlar çoxdur. Ona görə də biz heç bir avtori tetin qənaəti hökm kimi qəbul edilməməlidir və ancaq yerli faktlara, və materiallara əsaslanıb ozanlığın Azərbaycanda uzun müddət geniş vüsət aldığı söylənməlidir. Yurdumuzda isə nə qədərdir ozanla bağlı adlar: Ozan məhəlləsi, Ozan qəbri, Ozan yurdu və s.

Bədii mətnin poetik strukturunu araşdırarkən hansı dövrün düşüncə tərzinin məhsulu olduğu nəzərə alınmalıdır. Son çaglarda yaranıb yazıya alınan bədii mətnlə, min il qabaq, yaxud daha əvvəlki çaglarda meydana gəlib erkən orta əsrlərdə kitab halına salınan mətnlər arasında həm dil, üslub, həm də semantik baxımdan ciddi fərqlər nəzərə çarpir. Ona görə də bizə bəlli olan oğuznamə mətnlərinin şərhinə başlamazdan qabaq xüsusi vurğulamaq istəyirik ki, Oğuz və onun nəсли haqqında epik əsərlərin şifahi şəkildə yaranma tarixi çox qədimlərlə səsləşsə də, yazıya alındığı faktik tarix hələ ki, XIII yüzildən uzağa getmir. Eləcə də iki

əsas motiv – «Oğuz kağan» (uyğur dastanı və F.Rəşidəddinin «Oğuznaməsi») və «Dədə Qorqud» (Qafqaz oğuzlarına aid boyalar nəzərdə tutulur) istisna edilməklə, yerdə qalanların oğuznamə halına salınması ancaq ehtimallara əsaslanır, çünkü kiçik epizodlar, fragmentlər şəklində bize gəlib çatmışdır. Ona görə də məhz iki mətnin poetik strukturundan bəhs açmaq imkanımız var.

Elm aləminə «Oğuz kağan»ın iki variantı məlumdur. Onlardan da biri uyğur türkçəsində, digəri farscadır. Bu səbəbdən də yalnız birincinin mətninin bədii xüsusiyyətlərindən, semantik aspektindən bəhs açmaqla struktur təhlilini aparmaq mümkündür.

«Oğuz kağan» türkün mifoloji qatlarla örtülmüş ilkin yaradıcılıq nümunələrin-dən birisidir. Yer üzünə xüsusi missiya üçün gələn Oğuzu bətnində yetişdirən Ay kağandır. Və onun atasının adı çəkilməsə də, mətnədə verilən şəklə əsasən ehtimal edirlər ki, öküzün törəməsidir. Lakin bir məsələ nəzərə alınmalıdır: bəzi məqamlarda Oğuz elə funksiyaları yerinə yetirir ki, mədəni qəhrəmandan çox, yaradıcı təsiri bağışlayır. Və mətnin dərin qatlarında günəşdən, aydan, ulduzlardan, göydən, dağdan, dənizdən qabaq, deməli, hələ dünya yaranmamışdan Oğuz meydana gəlmişdir. Erkek oğul doğan Ay kağanı Hörmüzlə Əhrimanı bətnində yetirən Zirvanla – bir canda iki xüsusiyyətin – qadınlıqla kişiliyin daşıyıcısı olan tanrı ilə müqayisə etmək mümkündür. Oğuzu həyata getirən Ay kağan da eynilə iki cinsi bir varlıqda (cisimdə) birləşdirən yaradıcı kimi verilmişdir. Maraqlıdır ki, Oğuzun evləndiyi birinci qız göydən düşən şüa vasitəsi ilə gəlir. Onu günəş şüası kimi başa düşürlər. Lakin gecə qaranlıqda göydən günəş şüası deyil, Ay işığı düşür. Mətnədə oxuyuruq:

«Yenə günlərin birində
Oğuz kağan bir yerdə tanrıya
Tapınırdı. Qaranlıq çökdü.
Göydən bir göy şüa düşdü» (5, 13).

Günəş işığı göy deyil. Deməli, Ay kağan mətnədə indiyədək qəbul edilən Ana Ay kağan şəklində başa düşülməməlidir. Çünkü Oğuzun möcüzəli qızdan olan oğlanlarından birinin adı Gün, digərinin adı Ay, üçüncüsünün adı Ulduzdur. Göründüyü kimi, Ay oğlana qoyulan addır. Oğuz öz anasının adını oğluna verməzdi. Eləcə də Oğuz dünyaya gələndə üzü göy, ağızı alqırmızı, gözləri al, saçları, qaşları qara idi.

Uyğur oğuznaməsinin transkripsiyası	Azərbaycanca qarşılığı
«Oşul oğlunun önlüqi çıraqı kök erdi, Ağızı atası kızıl erdi, gözləri al, saçları, kaşları kara erdilər erdi».	«Uşaqın üzü göy idi, Ağzı alqırmızı, gözləri al, Saçları, qaşları qara idi» (5,10).

Burada üç rəng verilir və hərəsinin mifik dünya modelində öz yeri var:

Göy rəng – kainatdır;
qırmızı, al – gündüzdür, günəşdir,
qara – gecədir.

Faktiki olaraq bir gün ərzində kainatın üç dəfə dəyişdiyinin şahidi oluruq: gün

doğulanda, dan yeri söküləndə göy al-qırmızı, gün batanadək göy, batan ərfədə yenə al-qırmızı, sonra qara rəngə boyanır. Ay kağanın dünyaya gətirdiyi uşaq bu əlamətləri üzündə eks etdirir.

Böyüdükcə başqa keyfiyyətləri meydana çıxır. Dünya da yarananda əvvəl üç-rəngli göydən və yerdən başqa heç nə olmamışdı. Sonra canlılar – heyvanlar və quşlar, bitkilər yaranmışdır. Diqqət yetirin analoji hal Oğuzun yaşa dolduqca bədən quruluşundakı təsvirlərdə özünü göstərir. Onun ayağı öküz ayağı tək, beli qurd beli tək, ciyni samur ciyni tək, köksü ayı köksü tək idi. Belinin hamısı sıx tükə ortülü idi... Yalnız günlər, gecələr keçəndən sonra meşələr, çaylar görünür. Əvvəlki abstrakt məkan (Ay kağanın oğlunu dünyaya gətirdiyi) kokretləşir, meşə və göllə əvəzlənir.

Uygur oğuznaməsinin transkripsiyası	Azərbaycanca qarşılığı
«Bu çakda bu yerdə bir uluğ orman erdi. Köb mürənlər köb öqüzlər bar erdi. Bunda kelqənlər kik köb, bunda uçkanlar kuş kəb-kəb erdi»..	«Bu çağda bu yerdə bir böyük meşə vardı. Çoxlu balaca, böyük çaylar vardı. Bura çoxlu-çoxlu heyvanlar gəlirdi, burada çoxlu quşlar uçurdu» (5,11).

Oğuzun meşədə döyüşdüyü nəhəng heyvan – kiat (bəziləri onu kərgədan, bəziləri də canavar kimi qələmə verirlər) Ay kağanın dünya yaratmaq işinə mane olan şər qüvvədir. Sonralar bu, xristianlıqda «satana», islama isə «şeytan» şəklinə düşmüştür.

Maraqlıdır ki, Oğuz özündə birləşdirdiyi üçlüyün təbqişi ilə şərə qalib gəlir. Birinci bugunu (maralı) talnun (söyüd) budaqları ilə, ikinci aduğunu (ayını) altun belbağı ilə ağaca bağlayır. Hər ikisinin kiat tərəfindən aparılmasına göz yumur. Bunu əski inama – təbiətə tapınma, yaxud totemizm mərhələsinin, marala, ayiya nəsil yaranan tanrı kimi baxılmasının artıq əhəmiyyətini itirməsi kimi də mənalandırmaq olar. Üçüncü dəfə özü ağacın dibində durur. Kiatı Oğuz üç silah işlətməklə öldürür.

Uygur oğuznaməsinin transkripsiyası	Azərbaycanca qarşılığı
«G(e)nə oşu (y)ığıçının tüb(i)ndə qurdi. Kiat kelib başı birlə Oğuz kalkanın urdu. Oğuz cıda birlə kiatnının».başını urdu, anı öltürdü. Eılıç birlə başın kesti, aldı, getdi. Genə y(e)məktə turur. Ya birlə ok birlə şunkarnı öltürdü, başın kesti».	«Yenə özü ağacın dibində durdu. Kərgədan gəlib başı ilə Oğuzun qalxanını vurdu. Oğuz nizə ilə kərgədanın başını vurdu, onu öldürdü. Qılıncla başını kəsdi, götürdü, getdi. Yenə gəlib gördü ki, bir şunqar kərgədanın içalatını yeyir. Yay-oxla şunqarı öldürdü, başını kəsdi» (5, 12-13).

Türkün mifoloji görüşlərində dəmir xilaskarlıq rolunda çıkış edən əsas vasitələrdən biridir. Burada da Oğuz şəri dəmirdən düzəldilmiş qalxan, nizə və qılıncla aradan götürür. Bu həm də ona işarədir ki, o, üç silahla gələcəkdə dünyani şərin törəmələrindən də qurtaracaq və hamını vahid yaradıcıya inama çağıracaq. Lakin mətnədə həmin üç silaha ikisi də əlavə olunur. Oğuz ölü kiatın içalatını yeyən şun-

qarı yay-oxla öldürür və bu gün Azərbaycan türklərində bir qədər başqa şəklə salınmış atalar sözlərindəki fikri söyləyir: «Şunqarın axırı budur. Kərgədan maralı yedi, nizəm onu öldürdü – dəmirdəndi o. Kərgədanı şunqar yedi. Yay-oxum onu öldürdü, külək kimidir onlar». Burada külək-yel-havanın da rolu Oğuz dünya modelinin əsas amillərindən biri kimi xatırlanır. Xalq arasında işlənən müdrik kəlamların məhz dünyayarañmaya Oğuz görüşü – onun şunqarla bağlı fikirləri əsasında formalaşması heç bir şübhə doğurmur: «Çaqqal var baş yeyər, qurdun adı bədnəmdir».

Sonrakı hadisələrdə zaman və məkan rəqəmlərin mifopoetik funksiyaları ilə müəyyənləşir. Hiss olunur ki, «Oğuz kağan»ın dərin qatlardakı strukturu sonrakı dövr-lərdə konkret ailə-nəsil şəcərəsinə çevrilmişdir. Tanrı Oğuz ata ilə, dünyadakı təbiət varlıqları – dağ, dəniz, göy, eləcə də kosmik cisimlər – gün, ay, ulduz altı oğulla əvəzlənir. Bir-altı nisbətində dörd və beşdən başqa bütün rəqəmlər iştirak edir:

Bir – tanrı-Oğuz,

İki – Oğuzun arvadları,

Üç – hər arvaddan dünyaya gələn üç oğul.

Mövcud olanların kişi tərəfi yeddi: Oğuz-ata, altı oğul.

Cəmi isə doqquz edir: Oğuz-ata, iki ana, altı oğul.

Yeddi və doqquz rəqəmləri türk təfəkküründə dünyyanın canlılara qədərki modelidir.

Sonra üç rəqəmi altı dəfə çoxalmaqla (Oğuzun hər oğlundan üç nəvəsi dünyaya gəlir) türk tayfalarını meydana gətirir.

Göründüyü kimi, müqəddəs rəqəmlərin Oğuz sistemi o qədər orijinal və məlum strukturlardan (Misir, yunan, hind, Çin) fərqlidir ki, hər birinin dərin qatlarda çoxsaylı mifoloji əhvalatalarla yoğrulduğu şübhəsizdir. Dünyanın quruluşu iki istiqamətdən (yer və göy) mayalanaraq əsas amilləri üç üçə prinsipi ilə sıralanır. Belə çıxır ki, ulularımız əvvəl Dənizə, Dağa, Göyə, sonra Günə, Aya, Ulduza inanıblar. Bu ardıcılıq əslində əksər mifoloji görühərdə özünə yer tapır. Lakin heç birində üçləşmə iki və üç dəfə təkrarlanır. Diqqət yetirin: oğuz təfəkküründə iki üç altılaşmaqla insan nəsillərini – tayfaları yaradır. Atəşpərəstlikdə, xristianlıqda və islamda da insanın doğulması altı rəqəmi ilə bağlanır. Sonrakı görüşlərdə üçlük –bütlük, tamlıq, kamillik işarəsidir. Oğuzlarda da üç əsas aparıcı qüvvədir.

Birinci üçlük: Ata və iki ana.

İkinci üçlük: ağac köğuşunda əyləşən qadının üç oğlu.

Üçüncü üçlük: Göydən enən qapdının üç oğlu.

Üç iki dəfə artırılıb altı qardaşı, üç dəfə artırılıb bütöv ailəni formalaşdırır. Nəhayət, oğuz say sisteminə dörd qatılır. Hər oğulun dörd övladı dünyaya gəlməklə Oğuz eli törəyir.

Rəqəmlərin mifopoetik rolü görünən və görünməyən şəkildə o mədəniyyətlərdə özünü biruzə verir ki, mətnlərin, obyektlərin təsnifat, bölgü prinsipi sürətlə inkişaf edir. Bu qanuna uyğunluğa görə, «bütün obyektlər (xüsusilə sokral məna daşıyanlar) müəyyən sistemlə ayrılmaz tellərlə – ierarxik münasibətlərlə (yəni dini əqidə bağlılığında olduğu kimi – R.Q.) bir-biri ilə sıx əlaqədə olur» (9,629-630).

Deyilənləri əsaslandırmaq üçün qədim Misir geliopol variantındaki «Doqquz böyük allahı» yada salaq: *Vahid* (Atum-Ra) *bir cütü - ikini* (Şu və Tefnut), onlar da başqa *ikini - cütü* (Heb və Nutu), bu cütlər isə *dördü* (Osiris, İsidi, Seti və Neftidi) yaradırlar; hamısının cəmindən *doqquz* alınır: $1+(2+2)+4=9$ (Cədvəl 1-ə bax)

Qədim türk mifologiyasında bu üsulla meydana gələn başqa say sistemində də dünyanın daha dolğun, mükəmməl və tam modelinə rast gəlirik:

Vahiddən başqa *bir* (Oğuz), ondan *iki üçlük - altı* -

(*Birinci üçlük*: Göydən işıq şüası düşür. Oğuz görür ki, Gündən işıqlı, Aydan parlaq işığın arasında gözəl bir qız oturub. Başı qızıl qütb ulduzlu bu qızdan *üç oğlu* olur: Gün, Ay və Ulduz. Sonralar Bozoxlar – pozuxlar adı ilə tanındırlar.

İkinci üçlük: Oğuz göl ortasında bir ağaç gördü. Ağacın oyuğunda gözəl bir kız oturmuşdu. Gözləri göydən də göy, saçları dalğa kimi, dişləri inci tək olan bu kızdan da *üç oğlu* dünyaya gəlir: Gök, Dağ, Dəniz. Onlar da Üçoxlar adını daşıdlılar) –

altılardan isə *altı dördülüklük* doğulur, cəmi *iyirmi dörd* edir:

BOZOXLAR. *Birinci dördlüklük* Gün xanın övladlarıdır: Kayı, Bayat, Alkaravlı (Alka-evli), Qara Avul (Qara-evli);

İkinci dördlüklük Ay xanın övladlarıdır: Yazır, Dogər, Dodurğa (Durdurqa), Yaparlı (Cayurlu);

Üçüncü dördlüklük Ulduz xanın övladlarıdır: Avşar (Əfşar), Kızık, Bəgdili, Karkın;

ÜÇOXLAR. *Dördüncü dördlüklük* Gök xanın övladlarıdır: Bayandur, Beçənə (Peçeneq), Çavuldur, Çəpəni;

Beşinci dördlüklük Dağ xanın övladlarıdır: Salur, Eymur, Alayurtlu, Ürəgür;

Altıncı dördlüklük Dəniz xanın övladlarıdır: İqdır, Bəgdüz, Yiva, Kınık.

Deməli, türk mifologiyasında dünya modelinin tam yaranmasında çoxlu rəqəmlər iştirak edir:

Vahid -Tanrı+1+ 6(3+3)+24(6x4)=32

Bu sistemdə son nəticədə alınan rəqəmlərin cəmi (otuz iki) bir qədər mübahisəlidir. Çünkü çox hallarda Oğuz yaradıcı kimi götürülür. Elə olduqda türk-oğuz təfəkküründə dünya modelinin tam hazır olması 31 rəqəmində başa çatır. Öks halda 32 sakrallığa görə bütün rəqəmləri üstləyir. Bizə elə gəlir ki, bu sistemdə iştirak edən qadın obrazları ilə başlangıçda əsas yaradılıqlı funksiyasının Oğuzda deyil, tanrıının əlində cəmləşdiyini açıq-aşkar nəzərə çatdırılır. Çünkü, Oğuzun arvadları insanlaşdırılmış mələklər idilər.

Göründüyü kimi, qədim misirlilərə aid birinci sistemdə dünyanın bütöv halda yaranması *doqquz rəqəmi* ilə bağlanır, türklərə məxsus ikinci sistemdə bu funksiyanı *otuz iki* yerinə yetirir.

«Kitabi-Dədə Qorqud» boylarının say sistemindən danışanda hamı kimi biz də 24-ü türk təfəkküründə sakrallığın zirvəsində duran rəqəm saymış və bu qənaətə gəlmışdı ki, şifahi şəkildə dastan 24 boydan ibarət olmuşdur. Bu barədə ətraflı məlumat almaq üçün müəllifin «Xalq qəzeti»nin 17 aprel 1999-cu il tarixli sayında çap olunan «Boyların sayı 12 yox, 24 olub» və «Kitabi-Dədə Qorqud» toplu-

sunda (Bakı, 1999, səh. 20-29) gedən «Kitabi-Dədə Qorqud»da süjet strukturu» məqalələrinə baxın. Ümumiyyətlə, türk və Avropa alimlərinin qəti fikiri budur ki, oğuz türklərinin ən uğurlu rəqəmi 24-dür, çünki tayfa birliyi bu rəqəmlə tamamlanır. Əslində isə oğuz mifoloji sistemində 24, dünyanın yaranmasında mövcud olan iki mərhələdən birini ifadə edir və əsas rol onun deyil, son nəticənin – 32-nin üzərinə düşür. Başqa sözlə, 24 müqəddəsliyin zirvəsi hesab ediləndə Oğuzun özü və altı oğlu kənardə qalır. Biz «Kitabi-Dədə Qorqud» boylarının yazıya alınmayan boyları haqqında Drezden və Vatikan mətnlərindəki izləri nəzərdən keçirəndə görürdü ki, boyların sayı 24-dən artıq çıxır. O vaxt bunun səbəbini izah edə bilmədiyimizdən ənənəvi 24-lə razılışmışdıq. Oğuz təsəvvürlərinə əsasən sakral rəqəmlərin tam mənzərəsini eks etdirən cədvəli tərtib edəndən sonra isə aydınlaşdırı ki, mənşeyinə görə ən əski çağlarla səsləşən dastanın boyları məhz son sakral rəqəmdə – 32-də tamamlanır.

Beləliklə, dünya modelinin türk say sistemi üzrə yaradılmasında iki mərhələ nəzərə çarpır: ilk mərhələ oğuzun öğlanlarının doğulması ilə başa çatır: Vahid+Oğuz+ altı oğul = 8. Əslində isə bu mərhələdə dünyanın əsas elementləri formalaşır. İlk olaraq kosmos-fəza: günəş, ay və ulduzlar meydana gəlir. Bu, dünyanın birinci qatıdır; sonra göy təbəqəsi, dənizlər və dağlar formalaşır. Qəribə orasıdır ki, göy ikinci üçlüyün başında gəlir və kösmik fəza ilə ikingi dünyanın – yeriñ elementləri (dağ və dəniz) arasında rabitəçi rolunda çıxış edir. İlk baxışda adama elə gəlir ki, bu sistemdə dünyanın əsas elementi - yer çatışır. Lakin diqqət etdikdə görürük ki, dünya modelinin qurulmasının ikinci mərhələsi məhz yerin attributlarının doğulmasına həsr olunur. Və burada daha çox insana – türk soylarının doğulmasına, yurd yerlərinin yaranmasına üstünlük verilir. Əgər türklərin 32-lik say sistemində dünya modelinin karkasının – cansız hissəsinin yaranmasında allah yeddi (1+6, oğuz və öğlanları) rəqəminin üzərində dayanırsa, qədim misirlilərin doqquzluq sistemində bu işi 5-in (Günəş – AtumRa, onun övladları qadın Nut – Göt, kişi Heb – Yer, oğlan Şu – hava, qız Tefnut – su) öhdəsinə buraxır. Bir cəhətə də diqqət yetirək. Türk say sistemində dünya modelinin yaranmasında iştirak edənlərin hamısı ikinci mərhələdə ancaq kişidir, lakin misirlilərdə Günəş allahı Atum-Ranın övladlarının ikisi qız (Nut və Tefnut), ikisi də oğlandır (Heb və Şu). Onların nəslinin davamı üçün bacı-qardaşla evlənir. Oğuzun öğlanları və nəvələri isə daha sivil hərəkət edirlər, onlar qan qohumu ilə ailə qurmurlar. Türk mentalitetinə uyğun olaraq başlangıçda iki möcüzəli ana təsvir edilir, lakin onlar hər ikisi kənardan gəlmədir, tanrı elçisidir. Sonra qadın tərəf nəzərdən qaçırılır, yəni Oğuzun öğlanlarının kimlərlə evləndiyi barədə məlumat dumanlı qalır.

Dünya xalqlarının miflərinə həsr olunan mötbər mənbələrdə göstərilir ki, xüsusilə qədim Çin mifopoetik ənəsində say-ların funksional təsnifatı müəyyən mərhələyədək düzgün aparılmışdır. Sonra tədqiqatçılar say sistemlərini biliklərini nümayiş etdirmək məqsədinə, alverə çevirmiş, ilkin mənbələr təhriflərə məruz qalmış, onların əsərlərində astroloji məqamlara üstünlük verildiyindən sayların arxaik semantika ilə bağlılığı itib-batmış, tarixi kökləri zülmətə bürünmüşdür. İlkin

Çin bilicilərinin fikrincə, sayıların (şuların) ardıcılılığı varlıqlar və onların başlangıcı, mənşəyi haqqında biligilər verir. Bu halda rəqəmlər və əşyalar bir-birindən ayrılmazdır. Onların bu bağlılığı sonsuzluq yaratır, dünyanın əvvəli və axırı olmadığını göstərir.

Bələliklə, çinlilərin əsgİ inanlarına görə, «dünyanı saylar idarə edir». Çin epik ənənəsində də rəqəmlər simvolları: göy birlə, yer iki ilə, insan üçlə işarə olunur.

Esxilin «Zəncirlənmiş Prometey» faciəsində Prometey də buna yaxın qənaət söyləyir:

«Mən rəqəmləri ölümə məhkumlar üçün seçmişəm».

Türk xalqlarının say sistemindən bəhs edən tədqiqatçılar bir-birindən ziddiyətli qənaətlər irəli sürür. Məmmədəli Qıçqaqın bu sahədə tədqiqatı alqışlanmalıdır. Lakin onun keçmiş SSRİ məkanında yaşayan dilçi alımlarla polemika ya girərkən xalqların inkişafının başlangıç mərhələsində meydana gələn bir sıra primitiv say sistemlerinin mövcudluğu, yaxud olmaması barədə qəti hökm çıxarması ancaq təəssüf doğurur. Belə ki, ikilik, üçlük, dördlük, beşlik, altılıq, yeddilik, səkkizlik, doqquzluq və s. say sistemlərinin Azərbaycan və başqa türk dillərində özünə yer tapmaması, yaxud yalnız hansısa toplumun dilində məişət zəminində işlənməsi fikri reallıqdan uzaqdır. Türklerin totemizmə, şamanizmə əlaqəsini inkar edib, onların başqa bir inanc formasına səcdə qıldıqlarını irəli sürən bəzi türk tədqiqatçıları kimi, kəmiyyət anlayışında da ulularımızın birdən-birə onluq, iyirmilik, otuzluq say sistemlərini qavramalarını demək gerçəklilikdən uzaqdır.

ƏDƏBİYYAT

1. Bayat F.Oğuz epik ənənəsi və «Oğuz kağan» dastanı. – Bakı, 1993, s. 5
2. Əlizadə S., Zeynalov F. Tükənməz xəzinə.-Bax: «Kitabi-Dədə Qorqud» dastanına yazılan ön söz.-Bakı, 1988, səh. 17
3. Ədəbiyyatşunaslıq terminləri lüğəti. (Əziz Mirəhmədov tərtib etmişdir). – Bakı, 1988, s. 169
4. Faruq Sümər. Oğuzlar.-Bakı, 1992, s. 25
5. Oğuznamələr (ön söz müəllifləri Kamil Vəli Nərimanoğlu və Fəxri Uğurludur) . – Bakı, 1993, s. 3
6. Дюма А. Кавказ (перевод с французского).-Тбилиси, 1988, стр. 18
7. Короглы Х. О книге и ее создателях.-вс. Слово в кн. «Книга отца нашего Коркута. Б.-1989, с. 8
8. Книга отца нашего Коркута. Огузский героический эпос. Выступительное слова проф. Х.Г.Корглы. - .Баку, 1989, с. 3
9. Мифы народов мира, II част, М.-1992, стр. 629-630
10. Полное собирание русских летописей, том II.-М., 1962

